

T.ü.f.d. İsmayılov Kamran

Azərbaycan Milli Elmlər Akademiyası

A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi

## 1918-1920-Cİ İLLƏRDƏ AZƏRBAYCANDA DEMOKRATİK DÖVLƏT QURUCULUĞU TƏCRÜBƏSİNDƏN

**Açar sözlər:** Azərbaycan Xalq Cümhuriyyəti, demokratiya, vətəndaş cəmiyyəti, milli dövlət quruculuğu, hüquq və azadlıqlar, tarixi təcrübə

**Keywords:** Azerbaijan Democratic Republic, democracy, civil society, national-state construction, historical experience

**Ключевые слова:** Азербайджанская Демократическая Республика, демократия, гражданское общество, национально-государственное строительство, исторический опыт

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Beyannaməsi bütün islam dünyasında ən demokratik idarəetmə üsulunu - parlamentli respublikanın ilk dəfə olaraq məhz Azərbaycanda yaradıldığını xəbər verdi. Bu tarixi sənəd yeni yaranmış Xalq Cümhuriyyətinin daxili və xarici siyasetinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bu prinsiplər Azərbaycan xalqının öz müqəddarətini müəyyən etmək, insan hüquqlarına hörmət, milli, dini, sosial bərabərlik, dünyanın bütün dövlətləri və xalqları, o cümlədən qonşu xalqlarla dinc və əmin-amənləq şəraitində yaşaması, bir-birinə suverenliyinə və ərazi bütövlüyüünə hörmətlə yanaşmaq kimi əməkdaşlığı və demokratik ideyaları özündə eks etdirirdi. İstiqlal Beyannaməsi Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlət statusunu hüquqi cəhətdən möhkəmləndirdi. Bu aktın mühüm siyasi əhəmiyyəti ona iddi ki, o Azərbaycan dövlətçiliyinin bərpə olumması faktını təsdiqləyərək Azərbaycan xalqının müstəqil yaşaması hüququnu və əzmini bütün dünyaya nümayiş etdi. Beyannamənin siyasi-hüquqi əhəmiyyəti həm də ondan ibarət idi ki, o yeni dövlətin siyasi sisteminin (demokratik, parlament idarəciliyi formasında respublika, ali dövlət hakimiyyət orqanları sistemi, hökumətin qanunvericilik orqanı qarşısında məsuliyyəti), daxili və xarici siyasetinin, milli siyasetinin əsaslarını müəyyənənşdirirdi.

Bu hadisənin neinki tarixi, həmçinin hüquqi, siyasi baxımdan çox böyük əhəmiyyət kəsb etməsi şübhəsizdir. Əvvələ, "Azərbaycan" sözü müasir siyasi-hüquqi məzmununu, rəsmi dövlət adı statusunu məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə aldı. Azərbaycan dövlətçiliyinin ilkin əsaslarının formalşdırılması, o cümlədən Azərbaycan xalqının milli ruhunun dirçəldilməsi baxımdan cümhuriyyət dövründə qəbul edilmiş qərarlar mühüm rol oynadı. Azərbaycan xalqı özünən qədim dövlətçilik ənənələrini yenidən dirçəldərək müstəqil yaşamağa layiq və qadir olan xalq olduğunu sübuta yetirdi.

Cümhuriyyətin yaradılması və fəaliyyəti miqyasına görə daha geniş əhəmiyyət kəsb etməsi şübhəsizdir. Əvvələ, "Azərbaycan" sözü müasir siyasi-hüquqi məzmununu, rəsmi dövlət adı statusunu məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə aldı. Azərbaycan dövlətçiliyinin ilkin əsaslarının formalşdırılması, o cümlədən Azərbaycan xalqının milli ruhunun dirçəldilməsi baxımdan cümhuriyyət dövründə qəbul edilmiş qərarlar mühüm rol oynadı. Azərbaycan xalqı özünən qədim dövlətçilik ənənələrini yenidən dirçəldərək müstəqil yaşamağa layiq və qadir olan xalq olduğunu sübuta yetirdi.

Cümhuriyyətin yaradılmasına qədər Mütəşavat partiyası başda olmaqla Azərbaycan milli hərəkatının başlıca vəzifəsi "Azərbaycan fikrini yalnız xaricdə deyil, daxildə da isbat etmək" dən ibarət ididi. Cümhuriyyətin yaradılması ilə artıq xalqın zehnində Azərbaycan istiqlalı fikri möhkəm yer tutmuşdu. İndi əsas vəzifə "felən məvcud olan Azərbaycan istiqlalının hüquqca möhkəməşəsi, xaricdə müdafiəsi, daxildə təşkili" (M.Ə.Rəsulzadə) üçün çalışmaqdan ibarət idi. (2, s.51-52).

Cümhuriyyət elan edildikdən sonra dövlət quruculuğu sahəsində əsas vəzifələrindən biri hakimiyyət strukturlarının yaradılması və dövlət aparatının normal fəaliyyətinin təmin edilməsi idi. Mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan hökuməti ölkənin müstəqilliyini və bütövlüyünü qorumaq üçün əsl fədakarlıq göstərdi. Milli suverenliyini qorumağa nail olan Cümhuriyyət hökuməti dövlət quruculuğu siyasetini daha əzmlə davam etdirirdi. Qısa zaman keçiyində Azərbaycan Cümhuriyyətyндə ali hakimiyyət orqanları təşkil edilmiş və onlar öz funksiyalarını həyata keçirməyə başlamışdır.

Bu istiqamətdə atılan mühüm addımlardan biri Parlamentin yaradılması idi. Məlum olduğu kimi, İstiqlal Beyannamesinin sonuncu, VI bəndinə əsasən Azərbaycan Milli Şurası ümumi seçkilər əsasında yaradılmış Müəssisələr Məclisinin yaradılmasına qədər fəaliyyət göstərməli idi. Milli Şuranın öz səlahiyyətlərinin Müvəqqəti Hökumətə verilməsi haqqında 17 iyun 1918-ci il tarixli qərarında hökumət 6 ay ərzində Müəssisələr Məclisinə seçkilər keçirməyi və bütün səlahiyyətlərin ona verilməsi nəzarda tutulurdu. Lakin bir sıra obyektiv səbəblərdən hökumət hər vəzifəni yerinə yetirə bilmədi. 21 oktyabrda Hökumət Müəssisələr Məclisine seçkilər haqqında qanun hazırlanmaq məqsədilə Komissiya yaratdı. Lakin ölkə dzilində və xaricində cərəyan edən proseslər, beynəlxalq şərait qisa müddət ərzində xalqın iradəsinə əks etdirən ali təmsilçilik və qanunvericilik orqanının yaradılmasını tələb etdirdi. Belə şəraitdə yenidən öz fəaliyyətini bərpa etmiş Milli Şura 1918-ci il noyabr 20-də Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Qəbul edilmiş qanun əsasında formalşdırılmış Azərbaycan Parlamenti 1918-ci il dekabrın 7-də öz fəaliyyətinə başladı. Azərbaycan parlamentinin açıldığı gün baş redaktoru olduğu "Azərbaycan" qəzeti "Tarixi günümüz" məqaləsində Ü.Hacıbəyli yazdı: "Bu o gündür ki, Azərbaycan türklərinin Milli Məclisi, Milli Şura açılıb. Azərbaycan təkmil bir hökumət şəklinə girir. Yüz - yüz əlli sənə bundan əvvəl müxtəlif xanlıqlardan ibarət olan Azərbaycan torpağının rus istilasından qazandığı bir mənəfət o oldu ki, bu torpaq üzərində qurulmuş olan saxta və əməli hüquqları silinib-süpürülmüş mütəhəid və vəsi bir ərazi şəklinə girdi və bu gün xilas olub da iki milyon mütəcavüz nüfus ilə Azərbaycan Cümhuriyyəti namındə daşımaqla kəsbi-ləyəqət etdi. Bəs bu gün haman bu Azərbaycan Cümhuriyyətinin milli parlamenti, Milli Məclisi açılmaqla təşkilat və tərtibat-siyasiyyəti artıq itmama yetir. Belə olun suradə, deməli, qəlbimizdə bəslədiyimiz ümidi - parlamanımızdır. Və ümidivarq ki, cavan parlamanımız bu ümidiimizin hüsusi yolunda var qüvvəsilə çalışacaq və Vətənimizin istiqlal və azadlığına birinci səbəb olacaqdır" (1).

Parlament milli və partiya təmsilciliyi əsasında yaradılan ali orqan idi. Parlamentin yaradılması ilə Azərbaycanda hüquqi dövlətin əsas prinsipləri olan parlamentarizm və hakimiyyət bölcüsü prinsiplərinin real olaraq həyata keçirilməsinə başlanıldı. Parlament çoxpartiyalı sistem əsasında fəaliyyət göstərdi. Parlamentin və onun orqanlarının fəaliyyəti 1919-cu il 17 martda qəbul olunmuş "Nakaz" (Təlimat ilə) təmizlənirdi. Parlamentin Nizamnaməsi rolunu oynayan bu sənəd qanunvericiliyin işinin təşkili, ali vəzifələrə seçkilər, gündəlik məsələlərə baxılması, komissiyaların iş qaydalarını, deputatların hüquqi statusu və s. məsələləri təmizləyirdi. Azərbaycan Parlamenti birpalatalı struktura malik idi. Qanunvericilik aktlarının hazırlanması, eyni tip məsələlərə baxılması üçün daimi komissiyalar, ayrı-ayrı qanunların hazırlanması üçün isə müvəqqəti komissiyalar təşkil olundur. "Nakaza" a uyğun olaraq cari məsələlərin həlli məqsədilə sədrənd, onun müavinlərindən və katibdən ibarət Rəyasət Heyəti təşkil olunmuşdu. Müxtəlif məsələlər üzrə partiya fraksiyaları arasında konsensusa (ümmüzi razılaşmaya) nail olmaq üçün fraksiya sədrəndən ibarət "Senyoren Konvert" adlı xüsusi orqan yaradılmışdı. Parlamentin normal fəaliyyətin təmin edilməsi üçün 16 yanvar 1918-ci ilde "Qaib deputatlar haqqında" qanun qəbul edilmişdi. Qanuna görə ay yarımlı orzında parlamentin işində iştirak etməyen və bu haqqda parlamente məlumat verməyen deputat parlamentdən xaric olunmuş hesab edildi (7, c.20). Azərbaycan Parlamenti Cümhuriyyətin ali orqanı kimi, ilk növbədə qanunvericilik səlahiyyətləri daşıyır. Onun funksiyalarına, həmçinin hökumətin, mərkəzi hakimiyyət orqanlarının formalşdırılması, onların səlahiyyətlərinin müəyyənəldiriləməsi, ali dövlət nəzarətinin həyata keçirilməsi, dövlət büdcəsinin təsdiqi və xərclənməsi, AXC-nin digər dövlətlərlə bağladığı müqavilələrin təsdiqi daxil idi.

Parlament müvəqqəti qanunvericiliyi orqan kimi kooptasiya yolu ilə yaradılmışdı və müəyyən mənada şəraitdən doğan zərurət kimi qəbul edildi (Buna görə də bəzi sənədlərdə bu orqanın adı on

parlament kimi də gedir –K.İ.). Xalqın bilavasita iştirakı ilə, ümumi seçki əsasında ali orqanın yaradılması gündəlikdə duran mühüm dövlət vəzifəsi idi. Nəzərdə tutulurdu ki, ümumxalq seçimləri ilə yaradılacaq Müəssislər (Təsislər) Məclisi bu müvəqqəti parlamenti (ön parlament) əvəz edəcəkdir. Müəssislər Məclisinə seçimlərə hazırlıq uzun müddət davam etmiş və nəhayət, Parlament gərgin muzakirələrden sonra 1919-cu il 21 iyulda "Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçimlər haqqında" Əsasnaməni qəbul etmişdi. Əsasnamədə seçki hüququnun prinsipləri və seçimlərin keçirilməsi qaydaları müəyyənləşdirilirdi (7, c.71-89). Əsasnaməyə görə 120 üzvdən ibarət olacaq Müəssislər Məclisi ümumi, birbaşa, bərabər və gizli səsvermə, proporsional təmsilçilik əsasında formalasdırılmış idi. Seçki hüququna 20 yaşından yuxarı hər iki cinsdən olan respublika vətəndaşları malik idilər. Seçimlərin keçirilməsi üçün vahid seçki dairəsi və yerli seçki sahələri yaradılırdı. Seçimlərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası təskil olunmuşdu. MSK, parlament üzvlərindən və partiya nümayəndələrindən yaradılırdı. Aşkarlığı təmin etmək üçün yerli komissiyaların iclaslarında seçim qrupları və partiya təmsilçiləri iştirak edə bildirlər. 1920-ci ilin evvəllərində respublikanın bütün qərərlərində seçki komissiyaları yaradılmışdı. MSK seçimcilerin sayını müəyyənləşdirmək üçün əhalinin siyahıya alınmasını keçirməyi planlaşdırıldı. Lakin bolşevik işğalı bu mühüm siyasi hadisəni həyata keçirməyə imkan vermedi.

AXC-nin ali icra orqanı Parlament tərəfindən koalisya əsasında formalasdırılan və onun qarşısında məsul olan Hökumət (Nazirlər Şurası) idi. Hökumət baş nazirdən (hökumətin sədrindən) və nazirlərdən ibarət idi. Nazirlər Şurasının 18 iyun 1918-ci il tarixli qərarı ilə islam dini ilə bağlı məsələlərin müzakirəsi zamanı seyxüisləm və müfti hökumətin iclaslarında həlliəcisi səslə iştirak etmək hüququna malik idilər. Nazirlər Şurası Azərbaycan XC-nin siyasi və dövlət sistemində mühüm yer tuturdu. Hökumətin təşkiləti ölkədəki partiyalarla münasibətlərən asılı idi və parlamentdəki siyasi qüvvələrin nisbatını eks etdirirdi. Parlamentdə heç bir partiya eksor çıxluğuna malik olmadıqdan hökumət koalisya əsasında, eksor partiyaların iştirakı ilə formalasdırılırdı. Parlamentin sədrini baş nazirin namizədiyini irəli sürür və sonuncu səs çıxluğunu qazandığı sürətdə hökuməti təskil edirdi. Parlamentin etimad göstərmədiyi təqdirdə hökumət istefaya gedirdi. Parlamentdə heç bir partiya sabit çıxluğuna malik olmadıqdan tez-tez hökumət böhranı baş verdi. Qeyd edək ki, Cümhuriyyətin mövcudluğu dövründə beş hökumət təskil olunmuş, onlardan üçün Fətəli Xan Qoyski, ikisində isə Nəsib bay Yusifbəyli başçılıqlı etmişdi. Nazirlər Şurası qarşısında duran vezifələr onun hökumət proqramlarında öz əksini tapırı. Hökumət başçısı parlament qarşısında çıxış öz gələcək fealiyyəti haqqında məlumat verdikdən sonra, ona etimad göstərilib göstərilməməsi müzakirə edilir və yalnız bundan sonra o öz işinin icrsina başlayırdı. Hökumətin fealiyyətinin təhlili göstərir ki, ölkədə və dünyada hökm sürən mürakkəb şəraitə baxmayaraq və qarşıda duran vezifələrin öhdəsindən layiqinə gölərək ölkənin ərazi bütövlüyündə təmin edilməsi, iqtisadi, siyasi islahatların aparılması, dövlət quruluşu, ordu quruluşu, mədəniyyət, təhsil, xarici siyaset sahəsində bir sıra uğurlara səl atmışdı. Öz fealiyyətini hayata keçirərkən Hökumət başlıca olaraq qərarlar və sərəncamlar, instruksiyalar, əsasnamələr qəbul edirdi. Nazirlər Şurasının 18 yanvar 1919-cu il tarixli qərarı ilə hökumət qərarlarının və sərəncamlarının dərc edilməsi Qaydaları təsdiq edilmişdi. Bu aktlar Qaydalara görə rəsmi orqan olan "Azərbaycan Hökumətinin Xəbərlər"ində nəşr edildi. Hüquqi normativ aktlarla, qanunlarla bağlı bütün kərgüzərləq işləri Nazirlər Şurasının İşlər İdarəsi tərəfindən hayata keçirilirdi və bu işlərə hökumət sadrının özü nəzarət edirdi. Azərbaycan XC Hökumətinin fealiyyətində dövlət quruluşu, mərkəzi və yerli hakimiyət orqanlarının təşkili məsələləri mühüm yer tuturdu. Hökumət orqanı olan "Azərbaycan" qəzeti özünün 8 oktyabr 1919-ci il tarixli nömrəsində yazırıdı ki, dövlət mexanizmi o zaman uğurla fealiyyət göstərə bilər ki, ölkədə hökumətin bütün tədbirlərini həyata keçirən düzgün inzibati quruluş və güclü icra hakimiyəti olsun. Ona görə də hökumətin birinci əsas vezifəsi yeni hayatı şərtlərinə uyğun olaraq bu məsələnin tənzimlənməsindən ibarətdir. Normal dövlət fealiyyətinə təmin etmək məqsədi ilə AXC-də mərkəzi dövlət hakimiyət orqanları yaradılmışdı. Ölkədə xarici siyaset, maliyyə, hərbi, ədliyyə, maarif, səhiyyə, sosial-təminat, əməyin mühafizəsi, nəzarət, neqliyyat, gəmərük, sərhəd mühafizəsi və s. sahələrdə müstəqil icra orqanları fealiyyət göstərirdi. Hər bir nazirləyi fealiyyəti xüsusi əsasnamə ilə tənzimlənirdi. Öz səlahiyyətləri çərçivəsində nazirləklər icbari qərarlar, əmrlər və telimatlar qəbul edirdilər.

Azərbaycan hökuməti dövlətin sərhədlərinin və ərazi bütövlüğünün müdafiəsi məqsədi ilə bir

sıra tədbirlər həyata keçirilmişdir. Bu vəzifənin cətinliyi bir sıra amillərlə six bağlı idi. İlk növbədə Azərbaycan dövlətinin sərhədlərinin dəqiq müəyyənləşdirilməsi, qonşu dövlətlər, xüsusən Ermenistanla ərazi münaqışları, zəruri hərbi gücün olmaması, maliyyə və maddi vəsaitlərin çatışması qeyd edilməlidir. Sərhəd zonalarda quldurluq və qarşılık geniş yayılmışdı. Bütün bunlara qarşı səmərəli mübarizə aparılırdı və artıq 1919-cu ilin evvəllərində sərhəddə vəziyyət normallaşmağa başlamışdı.

AXC-nin dövlət quruculuğunu mühüm tərkib hissəsinə hərbi quruculuq işi taşkil edirdi. Bunun üçün ilk növbədə hərbi quruculuğu həyata keçirən orqanlar sistemini taşkil etmək lazımdı. Məlum olduğu kimi, AXC-nin ilk hökumətinin tərkibində Hərbi Nazirliyə də yaradılmışdı, lakin ingilisler 1919-cu ilin noyabrında Bakıya daxil olduqdan sonra Hərbi Nazirliyin faaliyyətini qadağan etmisi və nazirlik ordu quruculuğunu davam etdirmək üçün Gəncəyə köçməli olmuşdu. Hərbi Nazirliyin tərkibində hərbi qanunvericilik, maliyyə-təsərrüfat məsələləri ilə məşğul olan Hərbi Şura da fealiyyət göstərirdi. Silahlı qüvvələrinin yaradılması məsəlesi, əməmdövlət fealiyyətinin əsaslı istiqamətlərindən birini təşkil edirdi. Azərbaycanın hələ nəinki təhsilli, haqqı hərbi xidmət keçmiş kontingenti yox idi, heç strateji obyektlərə də malik deyildi. Odur ki, Hərbi nazirliyin xərcləri dövlət büdcəsinin böyük bir hissəsini təşkil edirdi. Azərbaycanın suverenliyi, ərazi bütövlüğünün başı üzərini almış real təhlükələr Qarabağda erməni quldur dəstələrinin azınlıqları, əvvəl Könüllülər ordusunun, sonra bolşevizm təhlükəsi xalqın maraqlarının qorunması namına ciddi tədbirlər görülməsini tələb edirdi. Belə bir şəraitdə bütün siyasi qüvvələrin konsolidasiyası lazım gelirdi. Müstəqilliyin qorunmasında əsas məsuliyyətin hökumətin üzərinə düşməsinə baxmayaraq, konkret olaraq parlament hərbi məsələlərlə bağlı hökumətin bütün tədbirlərini dəstəkləyərək qəbul edirdi. Öz növbəsində parlamentdə hərbi quruculuğun qanunvericilik bazası yaradılmışdı. Hökumət üzvləri ardıcıl olaraq parlament qarşısında görülen işlər haqqında hesabat verirdi. Ordunun yüksək rütbəlilərindən nazirlik daxilində hərbi qanunvericilik məsələlərinin həlli üçün Hərbi Şura yaradılmışdı. Nazirliyin ehtiyaclarına parlament ciddi diqqət ayırdı. Fealiyyəti boyu parlament öz iclaslarında hərbi nazirliyin tərəfindən təqdim olunmuş on qanun layihəsi müzakirə etmişdi. Hərbi nazirliyin xərcləri dövlətin 1919-cu il ayrılmış ümu silahlı qüvvələrinin yaradılması mi büdcəsinin dördə bir hissəsindən çoxunu (400 mln. rubl) təşkil etmişdi. 25 fevral 1919-cu ildə parlament hərbi nazirliyin lazımı vəsaiti artıraraq, ştatlarını təsdiqləmişdi (7, c.24-25).

1919-cu il mayın 26-dı Azərbaycan Parlamenti Azərbaycan Respublikasında hərbi mülkələfiyyətin icra edilməsi ilə məşğul olan təşkilatların yaradılması haqqında qanun qəbul etdi. Bu qanunla AXC-də hərbi mülkələfiyyət (hərbi çağırış) məsələləri ilə məşğul olan mərkəzi dövlət orqanı Azərbaycan Mərkəzi Hərbi İdara təsis edildi. Qanun o dövrün dili ilə "Əxzi-əsgər idarələri təskili haqqında" adlanırdı. Onun əsas vəzifəsi əhalinin hərbi xidmətə çağırılmasını və natural hərbi mülkələfiyyətin icra edilməsi işinin təşkili idi. (7, c.59-62). Bu qanunla həqiqi hərbi xidmətə çağırışın bütün məsələləri öz həlliini tapırdı.

1919-cu ilin iyundan, Cümhuriyyətə Denikinin təhlükəsi artdığı zaman, dövlətin müdafiəsini təşkil etmək məqsədi ilə, Parlamentin təşəbbüs ilə, Hökumətin tərkibində xüsusi orqan - Dövlət Müdafiə Komitəsi yaradılmışdı. Komitə müdafiə sahəsində fəvqaladə səlahiyyətləri malik idi, o ölkədə ümumi, səfərberlik keçirmək, bütün ölkə ərazisində hərbi vəziyyət elan etmək hüququna malik idi. DMK-nin qərarları bütün məssəsisi, təşkilatlar və vətəndaşlar üçün icbari xarakter daşıyırdı. Yarandıqdan dərhal sonra DMK respublikannı müdafiəsinin təskilinə başlandı. Komitənin qərarı ilə Azərbaycanda mühəsirə vəziyyət elən edilmiş, sərhəd bölgələrində müdafiə istehkamları yaradılmış, müdaxilə halında bir sıra vacib tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdı. Bir sıra çətinliklərə baxmayaraq, qısa müddədə milli ordunun təşkili başa çatdırılmış, 35 millik nizami ordu yaradılmışdı ki, bu ordu 1920-ci ilin ağır mart-aprel aylarında Qarabağ və Zəngəzurda erməni nizamı qüvvələrinə ağır zərbələr endirməyi bacarmışdı.

AXC dövründə sosial məsələlər üzrə üç əsas vəzifə mövcud idi. Əsas vəzifə Hökumətin fealiyyəti, qulluqçular və sahibkarlar, müdriyyət arasındaki münasibətləri tənzimləyirdi, əhalinin yoxşul hissəsi, qaćıqların problemləri ilə digər mərkəzi hakimiyət orqanları - Himayəciliq Nazirliyi və Səhiyyə Nazirliyi məşğul olurdular.

Hüquqi dövlətin ən mühüm prinsiplərindən biri icra hakimiyətinin qanunvericiliyi hakimiyətdən ayırmalıdır. Demokratik idarəetmənin bu vacib prinsipinə əməl edilməsi istiqamətində Xalq Cüm-

huriyyəti dövründə konkret addımlar atıldı. Bu baxımdan 25 yanvar 1919-cu ildə Parlamentin qəbul etdiyi "Məbusluq və məməruq haqqında" qanun xüsusi qeyd edilməlidir. Qanuna görə nazirlərden başqa dövlət qulluğunda (icra hakimiyyəti strukturlarında) işləyən digər məmurlar parlamentin üzvü ola bilməzdilər. İstisnaliq inzibati funksiyalar daşımayan azad peşə sahiblərinə -hüquqsünsəslər, müəllimlərə, həkimlərə, şamil edildi. Dövlət qulluqları Parlamente üzv seçildikdə ya qulluğu buraxmalı, ya da deputatdan imtina etməli idilər. Bunun üçün onlara konkret müddət ayrılmışdı (7, c.21). Bu qanunun müddəslərinə ümumən əməl edildi. Belə ki, Xalq Maarif Nazirliyində işləyən S.M.Qənizadə öz vəzifəsindən istəfa verərkən parlamentin üzvü kimi fəaliyyət göstərmək qərarına gəlmüşdi. Görkəmli Azərbaycan yazıçısı F.Köçərlər isə əksinə parlament üzvlüyündən istəfa verərkən dövlət qulluğunda qalmışdı.

Cümhuriyyət hökumətinin qarşısında qoyduğu əsas məsələlərdən biri – hökumət idarələrinin, məktəblərin, məhkəmələrin milliləşdirilməsi idi. Bu istiqamətdə atılan ilk və mühüm addım Azərbaycan hökumətinin Azərbaycan türk dilinin dövlət dili elan edilməsi haqqında 27 iyun 1918-ci il tarixli qərarı olmuşdur. Qərarda bütün məhkəmə, inzibati və digər vəzifələri dövlət dilini bilən şəxslərin tutacağı müddətə qədər hökumət idarələrində rus dilinin işlədilməsi mümkün hesab edildi (7, c.200). Milliləşdirilmənin uğurla həyata keçirilməsinin əsas şərti milli kadr potensialının olması idi. Lakin kifayət qədər milli kadrların olmaması hökuməti milliləşdirme siyasetini tədricən həyata keçirməyə, kəhənə kadrlardan istifadə etməyə vədar edirdi. Dövlət idarələrində türk dilini bilən kadrların az olması da kərgüzərlərin tamamilə bədənə apărılmasına mane olurdu. Çünkü məhkəmə, inzibati və digər vəzifələrlə əsasən qeyri-azərbaycanlılar xidmət edirdi. Onların xidmətindən kütvləyim imtina edilmiş dövlət aparatının tamamilə iflic vəziyyətinə düşməsinə gətirib çıxardı. Buna görə də hökumət idarələrində rus dilinin işlədilməsində icaza verilmiş, inzibati idarəcilikdə ikitidallılık cümhuriyyətin bütün dövründə norma olmuşdur. Hətta Parlamentin iclasları belə iki dildə aparılır, sənədlər Azərbaycan (Türk) dilində və rus dilində tərtib olunurdu. Xidməti yerlərinin türk etmiş qulluqların öz yerlərinə qayitmalari üçün Hökumət 1918-ci il iyunun 24-də xüsusi müraciətə çıxış etmişdi. Bu isə kadr siyasiyatdan hər hansı milli, sinfi ayri-seçkililik yolu vərilişindən dərələt edirdi. Parlamentdə və hökumətdə milli-demokratik əhval-ruhiyyətli ziyanlırlar üstünlük təşkil etsə də, hakimiyətin aşağı səviyyələrində milli kadrların çatışmazlığı öz mənfi təsiri göstərirdi. Milli qüvvələrin idarəcilik təcrübəsinin olmaması, ölkədə destruktiv proseslərin inkişafına şərait yaratırırdı. Kadr çatışmazlığı ədliyyə və məhkəmə sistemində xüsusi hiss olunurdu. Hazırkılıq, peşəkar kadrların çatışmamasının əsas səbəbi çarizm dövründə müsəlmanlara qarşı tətbiq edilən ayri-seçkililik siyaseti ilə bağlı idi. Rusiya qanunlarına görə hətta hüquq fakültəsinin qurtarmış müsəlmanlar belə ədliyyə nazirinin icazəsi olmadan məhkəmələrdə andlı vəkkillər kimi iştirak edə bilməzdilər. Məhkəmə rus dilində aparlırdı. Əsasən qeyri-müsəlmanlardan olan hakimlər digər gəlmə məmurlar Azərbaycan dilini, yeli xalqın adət-ənənələrini bilmir, onlara sayğısız münasibət bəsləyirdilər.

İdarəciliyin yeni demokratik formalarının yaradılması və dövlət müəssisələrinin milliləşdirilməsi məqsədilə quberniya, qəza kəhənə inzibati-ərazis isteminin ləğv olunması və yeni sistemin yaradılması programı işlənilərə hazırlamışdı. Programın əsasını Azərbaycanın galəcək konstitusiyasını və dövlət quruluşunu müəyyənləşdirməyə yönəlmış Müəssisələr Məclisinin yaradılması təşkil edirdi. Bunun üçün parlamentdə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Müəssisələr Məclisinin təsis ediləsi üzrə komissiya yaradılmışdı. 1919-cu il iyunun 21-də parlament Müəssisələr Məclisinə seçkilər haqqında Nizamnaməni təsdiq etdi. 4 fasil, 116 maddədən ibarət Nizamnamə Müəssisələr Məclisinin gizli, azad, bərabər seçki prinsipləri üzrə qurulmasını nəzərdə tuturdu. Cinsindən, dilindən, dinindən, irəqindən, peşəsindən aslı olmayaraq Azərbaycanın 20 yaşına çatmış bütün vətəndaşlarına seçki hüquq verilirdi. 120 üzvdən ibarət olacaq Müəssisələr Məclisi hakimiyətin ali orqanı hesab edildi (7, c.71-89). Nizamnamənin prinsipləri müasir demokratik normalara tam uyğun idi.

Cümhuriyyətin mövcudluğunu dövründə ədliyyə sistemi ilə bağlı olan qanunlar arasında dövrün beynəlxalq standartlarına uyğun olan qanunlar da mövcud idi. Bu cür qanunların qəbulu ölkədə məhkəmə islahatı üçün yaxşı zəmin yaradı bilsərdi. Bu qanun layihələri sırasında ən çox nəzarəti calb edən 1919-cu il noyabrın 5-də baxılmağa təqdim edilmiş «Azərbaycanda andlılar məhkəməsinin yaradılması haqqında» qanun layihəsi idi ki, bu lahiyə Avropanın mütərəqqi təcrübəsinə söykənirdi. Təşkil olunacaq andlılar məhkəməsi Rusiyanın bu tip məhkəmələrindən köklü şəkildə fərqlənməli idi.

AXC dövründə qəbul edilmiş qanunvericilik aktları arasında siyasi əhəmiyyətinin görə "Azərbaycan vətəndaşlığı haqqında" Qanun (11 avqust 1919-cu il) xüsusi qeyd edilməlidir. Ədliyyə Nazirliyinin təkli etdiyi və "Azərbaycan Cümhuriyyətinin təbəbliyi haqqında" Əsasnaməni əvəz edən bu qanunla bütün əhalil üçün vahid ad - Azərbaycan Cümhuriyyətinin vətəndaşlığı adı müəyyən edildi. Qanun vətəndaşlığı qəbul, vətəndaşlıq hüququnun qazanılması, vətəndaşlığın itirilməsi, xarici ölkələrin təbəbliyində olannın statusu və vətəndaşlıq vəziyyətləri ilə bağlı məsələləri hələ edən organların salahiyyətlərini müəyyənləşdirirdi (7, c.95-98). Maraqlıdır ki, 1919-cu il Qanunu da Azərbaycan Respublikasının vətəndaşlığı haqqında müasir qanunvericilik kimi ikili vətəndaşlığı qadağan edirdi.

Öz fealiyyəti ərzində Azərbaycan Parlamenti ictimai həyatın ən müxtəlif sahələrinin inkişafını nəzərdə tutan bir çox əhəmiyyətli qanunlar qəbul etmişdir. Bu qanunlar sırasında "Azərbaycan vətəndaşlığı haqqında", "Mətbuat haqqında", "Hərbi məhkəmələr haqqında", "Bakı Dövlət Universitetinin yaradılması haqqında", "Müəssisələr Məclisinin Şəxkilər haqqında", "Dövlət Banka haqqında", "Sorhəd Mühafizəsinin təskili haqqında" və s. qanunları qeyd etmək olar.

Cümhuriyyət hökuməti insan hüquqları, söz azadlığı, vicedən, mətbuat azadlığı istiqamətində də bir sıra real işlər görmüşdü. AXC-də real siyasi hüquq və azadlıqlarının təmin edilməsində 30 oktyabr 1919-cu ildə qəbul edilmiş "Mətbuat haqqında" Nizamnamə də mühüm rol oynamışdı. Bu qanun AXC-nin dövlət quruluşunun demokratikliyin eyni sübüt ididi. Qanuna görə mətbuat orqanı (mətbət, litografiya, qəzet, jurnal, oxu və s.) açmaq üçün dövlət hakimiyət orqanlarından heç bir icaza tələb olunmurdur. Mətbuat işsə ümumi rəhbərlik üçün Hökumətin İşlər İdarəsinin nəzərdənə Mətbuat işləri üzrə Baş Müfəttiş vəzifəsi təsis olunmuşdu. Dövrü mətbuat təsis etmek, tipografiya açmaq üçün sadəcə əriza verilməsi kifayət idi. Nizamnaməyə uyğun olaraq Azərbaycanda mətbuatda sensura ləğv olunurdu. (6, c.182-185).

Cümhuriyyət parlamenti və hökuməti Azərbaycanda təhsil və mədəniyyətin inkişafı yolunda bir sıra tədbirlər həyata keçirmişdi. Azərbaycanın müxtəlif şəhərlərində ali, orta, ibtidai məktəblərin, pedagoji kurslarının, uşaq bağçalarının açılması haqqında onlara qanun qəbul edilmişdi. 1919-cu il sentyabrın 1-də respublikada elmin və təhsilin inkişafında böyük rol oynayacaq iki qanun qəbul edildi ki, bunlar «Bakı Universitetinin yaradılması haqqında» qanun və «100 tələbənin Avropanın aparıcı institutlarına göndərilməsi haqqında» qanun idi.

Xalq Cümhuriyyətinin qanunvericilik fealiyyəti dövlətin siyasi sisteminin və yeni iqtisadi münasibətlərin əsaslarına münasibətən qazanılmışa müəyyən mənəda zəmin yaratmışdı. Dövlətin normativ-qanunvericilik təcrübəsinin təhlil edərək qeyd etmək lazımdır ki, ümumilikdə ölkədə siyasi islahatlar long gedirdi. Bunun bir çox obyektiv səbəbləri olsa da (xaricdən daimi təhlükə, sosial-iqtisadi böhran, milli dövlət idarəciliyin ənənələrinin olmaması və s.) longlik, radikal siyasi dəyişikliklərə yönəlmis taleyətkülli məsələlərin həllində çox ağır nəticələr yaradı. Dövlətin strateji inkişafı istiqamətindəki qeyri-müəyyənlik, anlaşılmazlıq ona görə çıxışmışdır ki, qanunvericisi sistemin öz hadisələrin inkişafından xeyli dərəcədə geri qalırı, ictimai dəyişikliklərə ayaqlaşırıb. Bu mənəda mədəniyyət və xalq maarifi ilə bağlı məsələlər istisna təşkil edirdi. Qanun layihələrinin qəbulu prosesi parlamentdə müxtəlif baxışların və röylərin mübarizəsi və pluralizm üçün demokratik atmosferin olmasına bir dəbət səbüt edirdi. Parlament fraksiyaları və hər bir deputat qanun layihəsi üzrə öz mövqeyini müdafiə etməyi nail olurdu.

Parlamentdə coxluğun Musavat tərəfində olmasına qanun layihələrinin qəbulunu onun mövqeyindən asılı edirdi. Ölkədə ali hakimiyəti öz əlinde comlaşdırılmış və sayı 100 nəfərə çatmayıyan parlamentdə 11 fraksiya və qrupun fealiyyət göstərməsi də olduqca mürakkəb daxili və beynəlxalq şəraitdə müştəqil dövlət quruluşuna ciddi əngel tərəfdirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlerinin məhdud fraksiya və qrup mənafələrini ümummilli mənafədən üstün tuturdular. Məsələn, parlamentin sosialist bloku "yoxsulların mənafətini müdafiə etmək" pərdəsi altında, müntəzəm olaraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul etməsi nail olmuş, nəhayət, "Qızıl Ordu"nın ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətə, Azərbaycan Xalq Cümhuriyyətinin qarşı pozulmuş işi aparmaqdan başqa bir şey deyildi. Bununla belə, Azərbaycan Xalq Cümhuriyyəti öz fealiyyəti dövründə həyata keçirdiyi müştəqil dövlət quruluşu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusiən de parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.

Cümhuriyyət dövründə Azərbaycanda dövlətcilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalasdırı. Qanunlar qızığın və işgütar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu. M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin faaliyyətinə belə qiymət verirdi: "Millət məclisi məməkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışq imzalanmadı. Hökumət məclisinin etimadını qazananda qalın, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə yox idi. Parlament hakimi-mütləq idi" (5, s.15).

Azərbaycanın siyasi sistemində həmin dövrün bütün ideoloji baxışlarını (liberal, sosialist, millətçi, mərkəzçi) ifadə edən partiyalar və təşkilatlar fəaliyyət göstərirdi. Bu partiya və təşkilatlar həm də öz partiya və qruplarının mənafəyi və ideologiyası istiqamətindən çıxış edirdilər. Onların arasında ən iri və aparıcı partiya Azərbaycan xalqının milli mənafələrinin daşıyıcısı və parlamentdə əksəriyyət çoxluq təşkil edən "Müsavat" partiyası idi. Bu partiya demokratik bitərəflər qrupu ilə demək olar ki, parlamentin və hökumətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən edirdi. "Müsavat" partiyası parlamentdə çoxluq təşkil etməsinə baxmayaraq respublikanın təmumi mənafeyini nəzərə alaraq həmişə çalışır ki, digər partiya fraksiyaları və qrupları ilə təməs və koalisiyada işləsin. Partiyanın nəzəri-ideoloji əsaslarının foralaşdırılmasında M.Ə.Rəsulzadənin, N.Yusifbəylinin, H.Ağayevin, M.Y.Cəfərovun, M.H.Hacınskinin və başqalarının böyük xidmətləri olmuşdur. Azərbaycanın siyasi elitasında Musavat partiyasının üzvü olmasalar da onun siyasi platformasını dəstəkləyən bir çox xadimlər var idi ki, siyasi-hüquqi baxışlarına görə onları milli-demokratik düşərgəye aid etmək olar. Bunlar arasında F.X.Xoyski, Ə.M.Topçubaşov, Bebüd Ağa Cavanşir, Mirzə Əsədullayev, Yusif Əhmədzadə kimi görkəmlı şəxsiyyətlər var idi. Bu xadimlər Cənubi Qafqaz Seymimdə partiyasızların demokratik qrupu kimi fəaliyyət göstərmış, Cümhuriyyətin parlamenti yarandıqdan sonra isə onun tərkibində bitərəflər fraksiyasını yaradmışdır. Bu siyasi cinahın ən parlaq nümayəndələrindən olan Ə.M.Topçubaşov parlamentin sədri, F.X.Xoyski isə I və II hökumətlərin başçısı, sonra isə xarici işlər naziri vəzifəsini tutmuşlar. Siyasi və iqtisadi baxışlarına görə onları şərti olaraq liberal-demokratlar kimi da səciyyələndirmək olar. Onları bir çox nümayəndələri (Ə.Həsənov, M.Əsədullayev və s.) Azərbaycan hökumətinin nazirləri postlarını tutmuşlardır.

Azərbaycanın siyasi partiyalarından olan Əhrar partiyası da öz baxışlarına görə milli-demokratik düşərgəyə daxil idi. 1918-ci ilin payızında Bakıda yaranmış partiyanın Aslan bəy Qardaşov, Abdulla Əfəndizadə, Bayram Niyazi Kiçikxanlı, Muxtar Əfəndizadə, Abdulla Qabulov, Qərib Kərim oğlu kimi üzvləri cümhuriyyətin siyasi və ictimai həyatında faal iştirak etmiş, Azərbaycan parlamentinin üzvü olmuşlar. "Əhrar" üzvləri AXC-nin 4-cü və 5-ci hökumət kabinetlərində, Müssisilər Məclisinin çağrılmasında üzrə mərkəzi komissiyada, Parlamentin maliyyə-büdcə, redaksiya, aqrar və sorğu komissiyalarında təmsil olunmuşdular. Aprel işğalı ərefəsində ittihadçılar və sosialistlərlə birlikdə "Əhrar" da hökumətə etimadsızlıq göstərdi və hakimiyət böhərənini gücləndirdi. Aprel işğalından sonra "Əhrar"ın fəaliyyətinə son qoyuldu. Partiya siyasi platformasına görə Musavata yaxın mövqedə dayanmış, lakin onunla müqayisədə sabit proqrama malik olmamışdır. Milli məsələlərdə Musavatla eyni mövqedən çıxış etməsinə baxmayaraq Əhrar partiyası hökuməti tənqid etməkdən də çəkinmirdi.

Cümhuriyyət dövründə Azərbaycan ictimai fikrinin mühüm istiqamətini islamı ideologiyasına əsaslanan siyasi cərəyan - ittihadçı təşkil edirdi ki, bu cərəyanın tərəfdarları əsasən "İttihad" partiyasında təmsil olunurdular. Partiya cümhuriyyətin siyasi həyatında yaxından iştirak etmiş, onun parlamentində təmsil olunmuşdular. İttihad fraksiyasını qanun verici orqanda 11 deputat təmsil edirdi. "İttihad" fraksiyası parlamentin, əsasən, sağ cinahını təşkil edirdi. İttihad hökumətin daxili siyasetini ən koskin tənqid edən partiya idi (2, s.68-73). Bu fraksiya ölkədə siyasi üstünlüyə malik milli demokratik cərəyanı qarşı sərt müxalif mərvəyində durur və 1919-cu ilin dekabrınadək hökumət kabinetlərinin formalasmasına iştirakdan imtina edirdi.

Sosializm hərəkatını Cümhuriyyət dövründə müxtəlif cərəyanlar (bolşeviklər, menşeviklər, sağ və sol eserlər və s.) təmsil edirdi. Azərbaycanın milli siyasi qüvvələri arasında sosializm tərəfdarları Hüməmat (bolşevik və menşevik), Ədalət, Sosialistlər ittifaqı təşkilatında cəmləşmişdilər. Sol yönlü təşkilatlardan Hüməmat (menşevik) və Sosialistlər ittifaqı Azərbaycan dövlətciliyini qəbul

etmiş, onun ali strukturlarının -parlamentin və hökumətin işində iştirak etmişdilər. Sosialistlər ittifaqı və Hüməmat parlamentdə əvvəlcə ayrı-ayrı müstəqil fraksiyalar kimi təmsil olunsalar da bir müddət sonra vahid fraksiyada - sosialistlər fraksiyasında birləşmişdilər. Rusiya yönümlü sol partiyalardan fərqli olaraq, bu fraksiya Azərbaycan dövlətciliyini və parlamentli respublika ideyasını müdafiə edirdilər (2, s.66).

Cümhuriyyət dövründə Azərbaycanda milli və siyasi hüquqların təmin edilməsi sahəsində da ciddi addımlar atılmışdı. Özü də bu mütərəqqi addımlar hansısa xarici təzyiq və diktatörlərin, bəyənəlxalq və geosiyasi şəraitin təsiri altında deyil, məhz Azərbaycan dövlətinin iradəsinin nəticəsi idi. Nəzərə almaq lazımdır ki, bu siyaset elə bir dövrdə həyata keçirildi ki, həmin dövrdə insan hüquq və azadlıqlarını, milli və dini azlıqların hüquqlarını müdafiə edən nə nüfuzlu bəyənəlxalq təşkilatlar, nə də təsirli dövlətüstü hüquq normaları və sənədlər mövcud deyildi. Buna baxmayaraq Azərbaycan Cümhuriyyəti milli-dini məsələləri özündə ehtiva edən özünəməxsus normalar sistemi formalasdırmağa nail olmuşdu. Cümhuriyyətin siyasi və mədəni elitasi xalqın tarixi-mənəvi dəyərlərinə söyklənər, eyni zamanda onun galəcək tələyinə düşünərək vahid dövlət çərçivəsində polietnik və cox-konfessiyali cəmiyyət yaratmağa nail olmuşdular. Demək olar ki, bütün ölkələrdə, o cümlədən, keşmiş Rusiya imperiyasının xarabalıqları üzərində bərqərar olmuş ölkələrdə sosial, siyasi, milli, dini ziddiyyətlərin və çekişmələrin tügən etdiyi bir dövrdə AXC millətlərərəsi və dillərəsərə sülhün və dialoqun möhsuldərə oazisi idi. Ksenofobiya, etnik-milli dözişməzlük və onların doğuruđuğu milli münəaqişələr, qırğınlar, deportasiyalar, qaçqınlıq və digər sosial təlatümlər təkcə müstəqillik əldə etmiş dövlətlərdə deyil, elə Avropanın oturuşmuş ölkələrdən belə adı həla əvvəlmişdi. Elə qonşu Ermenistanda hazırlıda mövcud olan monoetnik, ksenofob comiyyətin yaradılması istiqamətində ilk addımlar elə məhz 1918-ci ildə Ararat Respublikasının yaradılması ilə və hətta ondan əvvəl atılmış, yüz minlərlə qeyri-erməni öldürülmüş və deportasiya edilmiş, bununla da Daşnakstyun partiyasının və digər erməni siyasi qüvvələrinin əsrlərə işləyib hazırladıqları "Türkəz Ermənistən" layihəsinin əməli gerçəkləşdirilməsinə başlanılmışdır. Halbuki, Ararat Respublikasının yaranmasına qədər bu dövlətlərdə təşkil olunduğu İrəvan guberniyasının və 1921-ci ildə Sovet Rusiyasının Ermənistana "peşkəş etdiyi" Zəngəzur qəzasının əhalisinin əksəriyyətini Azərbaycan türkleri təşkil edirdilər. Əslində 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində tərəfdiləşmiş türk-müsəlman soyqırımları da elə bu layihənin tərkib hissəsi idi.

Cümhuriyyət hakimiyyəti ölkədə mövcud olan dini-etnik sabitliyi qoruyub saxlamaqla yanaşı, multikultural birləşəyəşin modern normalarını da yaradırdı. Əslində həmin dövrdə Azərbaycan hökumətinin və parlamentinin qəbul etdiyi bütün normativ hüquqi aktlar, qanun və qərarlar bu vəzifələrin həyata keçirilməsinə hesablanırdı. Nəticədə hüquq və azadlıqların təmin edilmə səviyyəsinə görə AXC mübəaliğəsiz olaraq dövrün demokratiya siyahısında on sırıldadı adı çəkilən bir çox dövlətlərdən daha öndə idi. Ermənistandan fərqli olaraq Azərbaycan hökuməti ermənilər də daxil olmaqla digər millətlərə qarşı hər hansı ayrı-seçkililik hərəkətlərinin baş verməsinə imkan verməmiş, əksinə milliyyətdən, dinindən, sosial, siyasi mənşəbiyyətdən asılı olmayaq bütün vətəndaşlara bərabər hüquqlar vermişdir. Bunu Azərbaycan parlamentində, icra hakimiyyətində, yerli həkimiyət strukturlarında, məhkəmə və ədliyyə orqanlarında, bütün digər sahələrdə milli və dini azlıqların nümayəndələrinin təmsilciliyi də təsdiq edir. Azərbaycan hökumətinin demokratik dəyərlərə sadıqlığının bariz nümunəsi kimi, parlamentin yaradılması ilə bağlı Azərbaycan Milli Şurasının 1918-cu il noyabrın 29-da bütün Azərbaycan əhalisine Müraciətnaməsini göstərmək olar. Milliyyətindən, dini mənşəbiyyətdən, ölkədə yaşadığı müddədən asılı olmayaq bütün vətəndaşları yeni dövlətin qurulması prosesində iştirak etməyə dəvet edən Müraciətnamədə vurgulanırdı: "bize fəlakət və safalətdən başqa bir sey verməyən ədəvət və ixtilafı tərk edəlim, müqəddəstdən tarixiyyə hamımız bir yerə yaşamaq məcburiyyətində bulundurur. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək və müşkül mənzillərləne rahatlıqla köçmək və yeni həyata layaqt qazanmaq üçün yaşayışımızı məqul və insani əsaslar üzərində quralım, yekdigorımızı sevəlim, bir-birimizə ehtiam edəlim". Bütün Azərbaycan vətəndaşlarının "biləsər qəllət və məzəhəb" bir vətənin əvladları olduğunu qeyd edən Milli Şura "ümumi vətənde müstərəq həyatlarını qurmaq və bərabərlikdə öz səadətlərini hazırlamaq" üçün onları bir-birlərinə əl uzatmaq və yardım etməyə çağırır, milli azlıqların və məmələkətin vilayətlərinin vəkiliyini (nümayəndələrini) tezliklə açılaçq Maclisi-məbusanın (parlamentin)

ışında iştirak etməyə davət edirdi. M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura bu xüsusda ən böyük məsələyyətin və ən ağır vəzifənin bu torpaq üzərində yaşayanların ən böyük əksəriyyətini təşkil edən Azərbaycan türklərinə, müsəlman camaatına dündüyünü bildirərək onlardan “daha ziyadə fədakar və daha ziyada mütəhəmmədli bulunmalarını” arzu edirdi (8, c.80-81).

Azərbaycan hökuməti ölkədə yaşayan milli azlıqların mədəni ehtiyaclarının təmin edilməsi üçün zəruri şəraitin yaradılmasına çalışırdı. Cümhuriyyət dövründə ölkədə onlarla milli-ətnik cəmiyyətlər, icmalar, komitələr, suralar fəaliyyət göstərirdi. Onların arasında erməni, rus, yəhudi, alman, ukrayna, gürçü və s. millətləri təmsil edən təşkilatlar da var idi. Milli azlıqların ehtiyacları üçün vəsait ayrılmış ilə bağlı hökumət bir neçə dəfə qəra qəbul etmişdi. Azərbaycanda olan tolerantlığın nəticəsi idi ki, digər xalqların nümayəndələri, o cümlədən yəhudilər respublikanın ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edirdilər. Azərbaycanda yaşayan ermənilərlə milli barışığa nai olmaq üçün onları bir növ imtiyazlı şərait yaradılmışdı. Ermənilər Azərbaycan parlamentində iki fraksiya və 11 deputatla olumuşdu, onların məktəbləri, mədəni-maarif, dini təşkilatları, xeyriyyə cəmiyyətləri üçün dövlət vəsaitləri ayrıldı. Qarabağ erməniləri ilə bağlanmış sziqə uyğun olaraq 1919-cu il oktyabrın 1-dən Qarabağın erməni xalq məktəbləri üçün xüsusi təftiş bölməsi yaradılmış, mifəttiq vəzifəsinə isə erməni R.N.Şahnazarov təyin edilmişdi. Elə həmin ayda Qarabağ ermənilərinin mədəni müəddədarati haqqında əsasname hazırlanması haqqında Maarif nazırılıyına Nazırçı Kabinetinin sədrinin xüsusi sərəncamı daxil olmuşdu (6, c.226). Azərbaycanda fəaliyyət göstərən müxtalif millətlərin və etnik qrupların təşkil etdikləri xalq məktəbləri Maarif nazırılıy tərəfindən müsbətliyələrdir. Maarif nazırılıyının, HİMAYƏDLƏRİQ nazırılıyının, milli cəmiyyətlərin müraaciəti əsasında müxtalif icmala məxsus məktəblərə xeyriyyə cəmiyyətlərinə vəsaitin ayrılması haqqında Azərbaycan parlamenti qanunlar, hökumət isə qərarlar qəbul etmişdi. Bu zaman milliyyətindən asılı olmayaraq bütün cəmiyyətlərə yardım eyni əsaslarla göstərilirdi (6, c.225-226). Nazırılık və müssisələrin rəhbər əməkdaşları arasında Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri var idi. Bunu Azərbaycan Cümhuriyyətinin 1920-ci il üçün “Ünvan-təqvimi”ndə öz əksini tapmış nazırılık və idarələrin tərkibinə haqqında məlumatlar da təsdiq edir. Əlbəttə, bu zaman milli azlıqlar üçün kvotaların müəyyənləşdirildiyi parlamentindən fərqli olaraq, idarəetmə orqanlarında onları milli mənsubiyyəti deyil, bilik və bacarıqları, professionallığı əsas götürülündü.

Hökumət qəzeti olan “Azərbaycan” qızətində, digər mətbuat orqanlarında Azərbaycanda yaşayan milli azlıqların mədəni həyatı geniş işıqlandırılır, etnik cəmiyyətlərin keçirdikləri mədəni-maarif tədbirləri haqqında hər nömrədə məlumatlar, elan və bildirişlər yerləşdirilirdi.

Azərbaycan hökuməti insan łyaqatını alçaldan bütün milli və dini məhdudiyyətləri lağv edilməsinə nail olmuşdu. Bu baxımdan Azərbaycan vətəndaşlığı haqqında qanun bütün vətəndaşlar üçün bərabər hüquq və azadlıqları təmin edirdi. Milli və dini azlıqların nümayəndələrinin hüquq və azadlıqlarının pozulması dövlət əleyhinə cinayət bərabər tutulurdu.

AXC-nin dünya fikrində və hüquq praktikasında ən mühüm məziiyyətlərindən biri qadın hüquqları məsələsinin ictimai müzakirələrdən əməli müstəviya keçirilməsi təşəbbüsü ilə bağlıdır. AXC-nin yaradılması haqqında İstiqlal Beyannaməsinin IV maddəsində millət və cins fərqi qoyulmadan bütün vətəndaşların bərabərlik hüququnu təsbit edilmişdi. Bütün Avropana və Asiya məkanından ilk dəfə olaraq qadınlara seçki hüququnu verilməsi də məhz AXC-yə aiddir. Bu, bir tərəfdən gənc Azərbaycan dövlətinin qadın azadlığı məsələsində principial mövqeyi, digər tərəfdən isə Cümhuriyyətin çağdaş demokratik və liberal dəyərlərə sadıqlılığının bariz nümunəsi idi. Əlbəttə, bu çox çətin və ağır bir proses idi. Çünkü, Azərbaycan cəmiyyətinin əksəriyyətini təşkil edən konservativ, patriarxal hissəsi bu tip yeniliklərə çox inadlı müxalifat göstərirdi. Belə şəraitdə qadınların azadlığı problemini ortaya qoymaqla, doğrudan da, böyük iradə təsləb edirdi. Bütün siyasi partiyalar da ilk dəfə olaraq, öz programlarında digər ictimai problemlərlə yanaşı, qadın azadlığı məsələsini da ən plana çəkirdilər.

Azərbaycan qadını artıq öz sosial-siyasi statusunu, cəmiyyətdəki mövqeyini başa düşməyə başlayırdı. Yeri golmuşken, islam ünşyadına məhz ilk dəfə AXC dövründə çoxarvadılığın lağv edilməsi haqqında məsələ ictimai müzakirəyə çıxarılmışdı. Düzdtür, o zaman bu problemi real həll etmək mümkün olmasa da, hər halda problemin qabardılması faktı Azərbaycan cəmiyyətinin elitar təbəqəsinin bu məsələnin necə ciddi narahat etdiyini göstərirdi.

Bütövlükdə Azərbaycan Cümhuriyyətinin gender bərabərliyinin təmin olunması sahəsində

gördürüyü xətt Azərbaycanın ictimətəsi dəyərlərə sadıqlılığını nümayiş etdirdi. Maraqlıdır ki, sovet sistemi AXC-nin bir çox demokratik dəyərlərindən imtina etərəfə, qadın siyaseti sahəsində həyata keçirmək istədiyi prinsipləri yeni şəraitdə davam etdirmiş, xüsusilə də, 20-30-cu illərdə inzibati metodlar hesabına olsa belə, qadınların savadlanması, istehsala cəlb edilməsi, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətlərində mütəraqqi nəticələrə nail olmuşdur.

Azərbaycan Cümhuriyyəti milli və dini toleranlıq baxımdan dövrünün bütün demokratiyalarını üstələyirdi, onun siyasi həyatında, parlamentində mövcud olan pluralism isə bir çox məziiyyətlərinə görə parlament anəmanlarının yüz illərlə ölütlüyü əksar Qərb ölkələri üçün bir model idi. Cümhuriyyət dini düzünlülük baxımdan da bütün digər dövlətlərə nümunə rolunu oynayırdı.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə suveren dövlət anlayışını siyasi praktikaya gotirməkə kifayətlənməyərək, milli dövlətçiliyin əxlaq və mənəviyyat dəyərlərini də ortaya qoymağı bacardı. Bunun ən bariz nümunəsi cümhuriyyət xadimlərinin biza bu gün də örnək ola biləcək səda hayat tərəfləri, milli məraqları şəxsi məraqlarından üstün tutmaq bacarıqları idi. Oluşucu mürükəb daxili və xarici şəraitdə mövcud olmasına baxmayaraq. AXC-nin mütəraqqi dövlət-siyasi sistemi (ali və yerli dövlət orqanları sistemi, hakimiyət bögüsü, hökumət qanunvericiliyi orqan qarşısında masuliyətli, hakimiyətin iearxiyalılığı və s.) bir çox məziiyyətlərinə görə Avropanın demokratik siyasi sistemi ilə eyniyiyyət təşkil edirdi və bir çox hallarda onu qabaqlayırdı. Müstəqil məhkəmə hakimiyətinin bərəqərər olması və icra hakimiyətindən ayrılması üçün ciddi addımlar atılmışdı. Milli dövlətin hüquq sisteminin yaradılması üçün mütəraqqi islahatlar aparılırdı.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlı fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqiliyyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişaf, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyaset apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi.

1991-ci ildə yenidən mütsəqilinə qovuşmuş Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan etməklə həm də onun dəyərlərinə və ənənələrinə sadıqlılığını bəyan etdi. Cümhuriyyətin atributlarını bərpa edən müsəris Azərbaycan Respublikası ölkədə hüquqi, demokratik dövlət quruculuğunu həyata keçirərək həm də milli tarixi dəyərlərə, o cümlədən ilk Cümhuriyyətin modern dövlətçilik prinsiplərə söykənir.

*Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonundun maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF-KETPL-2-2015-1(25)-56/50/5*

#### İstifadə edilmiş ədəbiyyat

1. “Azərbaycan” qəzeti, 1918-ci il, 7 dekabr
2. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenoqrafik hesabatlar). I cild, Bakı, “Azərbaycan” nəşriyyatı, 1998
3. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenoqrafik hesabatlar). II cild, Bakı, 1998
4. Hüseynov Ş. Müstəqilliyin çətin yolu... Bizi hərəkət. Bakı: Azətnş, 1996
5. Rəsulzadə M.Ə. Əsrinəmiz Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi, Bakı, 1991
6. Adres-Kalendär Azerbaydžanskoy Respubliki na 1920-yy g. Baku, Pравительственная типография „Азербайджан”, 1920
7. Azərbaycan Demokratik Respublikası (1918-1920). Zakonodательные акты. (Сборник документов). – Издательство «Азербайджан», 1998
8. Azərbaycan Respublikası. Dokumenty i materialy. 1918-1920 gg., Bakı. Əlm, 1998

**AZERBAIJAN DEMOCRATIC REPUBLIC - AN EXAMPLE OF DEMOCRATIC STATE  
BUILDING IN THE ISLAMIC WORLD**  
**Summary**

The presented article analyzes the place and importance of the Azerbaijan Democratic Republic in the history and practice of state building in the Islamic East. The process of building an independent, democratic national state is briefly traced. It is noted that the political, legal and spiritual-cultural reforms implemented during the ADR period have laid the foundations of a secular society. It is emphasized that, in many ways, the Azerbaijan Democratic Republic is a model of a democratic state for the entire Islamic world.

**ИЗ ОПЫТА ДЕМОКРАТИЧЕСКОГО ГОСУДАРСТВЕННОГО СТРОИТЕЛЬСТВА В  
АЗЕРБАЙДЖАНЕ В 1918-1920 ГГ.**

**Резюме**

В представленной статье анализируются место и значение Азербайджанской Демократической Республики в истории и практике государственного строительства на исламском Востоке. Кратко прослеживается процесс строительства независимого, демократического национального государства. Отмечается, что осуществленные в период АДР политические, правовые и духовно-культурные реформы заложили основы светского общества. Подчеркивается что Азербайджанская Демократическая Республика по многим параметрам является образцом демократического государства для всего исламского мира.